

Zəfər bütçəsi müzakirəyə çıxarıldı

Noyabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə müzakirə olunması üçün 24 məsələ daxil edilib. Milli Məclisin Sədri Sahibə Qafarova deyib ki, birinci oxunuşda parlamentə təqdim olunmuş 24 məsələdən 22-si gələn ilin dövlət bütçəsi və bütçə zərfinə daxil olan qanun layihələridir.

Zəfər Komandanına
verilən ali dəyər

Qanun layihələrinin təqdimatından önce spiker noyabrın 12-də İstanbulda keçirilən

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündən söz açıb. Qeyd edib ki, Zirvə görüşündə türkdilli dövlətlər arasında integrasiya proseslərinin daha da dərinləşməsinə yönələn bir

sıra vacib qərarlar qəbul edilib, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək "Türk Dövlətləri Təşkilati" adlandırılıb.

Spiker vurğulayıb ki, Zirvə görüşündə xalqımızı qururlandıran mühüm bir hadisə baş verib. Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının qərarı ilə Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordəni ilə təltif edilib. Ordəni Zirvə görüşündə Türkiyə

Respublikasının Prezidenti Rəcəb Tayyib Erdoğan təqdim edib. Möhtərəm Prezidentimiz bu yüksək mükafata Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsinə və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülhün, sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə layiq görüllüb.

Ardı 3-cü səh.

Zəfər bütçəsi müzakirəyə çıxarıldı

Dövlətin əsas maliyyə sənədi qarşıya qoyulan strateji vəzifələrin yerinə yetirilməsinə möhkəm zəmin yaradır



Əvvəl 1-ci səh.

Sahibe Qafarova Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi münasibəti ilə ölkə Prezidentini Milli Məclisin adından ürəkden təbrik edib, xalqımızın ve dövlətimizin bugünü ve geleceyi namına dəyərlə fəaliyyətində ona yeni böyük uğurlar arzulayıb. Təbrik alqışları qarşılıqlı.

2022-ci ilin bütçəsi ölkənin iqtisadi heyatında mövcud olan reallıqları dolğun əks etdirir

Sonra iclasda gündəlikdəki məsələlərin müzakirəsi başlayıb. Birinci məsələ - "Azərbaycan Respublikasının 2022-ci il dövlət bütçəsi haqqında" qanun layihəsi barede danışan Milli Məclisin Sədri qeyd edib ki, dövlətin əsas maliyyə sənədi sayılan dövlət bütçəsi ümumdüvəlet maliyyəsinin ayrılmaz tərkib hissəsi olduğuna görə onun göstəricilərinə əsaslanaraq əlkənin iqtisadi vəziyyəti barede mühakime yürütmək mümkündür. Bu baxımdan müzakirəyə çıxılan dövlət bütçəsi və bütçə zərfinə daxil olan digər sənədlər əlkənin iqtisadi heyatında mövcud olan reallıqları dolğun əks etdirir.

Sahibe Qafarova, memnuniyula bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası koronavirus pandemiyasının davam etməsinə və dünyada iqtisadi feallığın tam bərpa olunmamasına baxmayaraq, dövlətimizin dinamik inkişafını təmin etməye imkan verib. Ölkəmizin tarixindən bir böyük həcmli bütçə tərtib edilərək Milli Məclise təqdim olunub. Gələn il bütçə xərcləri ilk dəfə olaraq 30 milyard manata yaxınlaşacaq ki, bu da cari illə müqayisədə 1 milyard 336 milyon manat artıq vəsait deməkdir. Beləliklə, 2022-ci ilin dövlət bütçəsi qarşıya qoyulan strateji vəzifələrin yerinə yetirilməsinə möhkəm zəmin yaradır.

Parlementin rehbəri onu da qeyd edib ki, 2022-ci ilin dövlət bütçəsinin layihəsi və bütçə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Parlementin iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkiliçli çıxış edərək "Azərbaycan Respublikasının 2022-ci il dövlət bütçəsi haqqında" qanun layihəsinin və bütçə zərfinə daxil olan digər qanun layihələrinin, həmçinin bu layihələrə dair Hesablama Palatasının rəyinin qanunvericiliyin təhləblrinə uyğun surətdə hazırlanaraq Milli Məclise təqdim olunduğu diqqətli çatdırıb.

Bildirib ki, komite iclasında ilk dəfə olaraq Milli Məclisin Sədri Sahibe Qafarovanın təşəbbüsü ilə bütçə zərfinə daxil edilən layihələrin müzakirəsinin parlamentde temsil olunan siyasi partiyaların, o cümlədən müxalifet partiyaları nümayəndələrinin iştirakı ilə aparılması həm müzakirələrin inklüziivliyini təmin edib, həm də ölkədə aparılan siyasi islahatların ali qanunverici orqanda reallaşmasının növbəti addımı olub.

2020-ci ilde 3 faizdən çox azalan global ÜDM-in 2021-ci ilde 5,9 faiz artacağı proqnozlaşdırılır. Azərbaycanda rəqəmsal transformasiyanın, Qarabağ və Şərqi Zəngəzurda yaşıl iqtisadiyyatın inkişaf prioritəti kimi seçilmiş oləkəmizə xeyli üstünlük qazandırıcaq.

Komite sədri bildirib ki, 26,8 milyard manat gəlir və 29,9 milyard manat xərc ilə təqdim olunmuş dövlət bütçəsinin layihəsi ölkəmizin cari və strateji inkişaf hədəflərinə, iqtisadi siyasetinə və qarşıda duran çağırışları dəf etməye xidmət etmək iqtidarında olacaq.

İşgaldan azad olunmuş ərazilərin bərpası və yeniden qurulması ön sıradə dayanır

Iclasda maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət və icmal bütçələrinin layihələri və sonrakı 3 il üçün icmal bütçənin əsas göstəriciləri barədə etrafı məlumat verib.

Maliyyə naziri bildirib ki, gələn ilin bütçəsinin prioritet xərclərdə işgaldan azad olunmuş ərazilərin bərpası və yeniden qurulması ön sıradə dayanır. Hazırda mənfur düşmənin uzun illər ərzində viran qoymuş yurdularına yeni nefəs verilir, avtomobil və dəmir yolları çəkilir, elektrik, qaz, su təchizatı və kənd təsərrüfatı infrastrukturları qurulur, tarixi, mədəni, dini irsizim bərpa olunur, beynəlxalq hava limanları tikilir. Böyük qayğısının təmin edilməsi, işgaldan azad olunmuş ərazilərimizin bərpa və yenidenqurma işləri ilə ölkə iqtisadiyyatına reinteqrasiyası, bununla əlaqədar dövlətimizin müdafiə qabiliyyətinin möhkəməndirilmesi, milli təhlükəsizliyinin gücləndirilmesi, məsələsi Azərbaycan Prezidentinin ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair cari ilin fevral ayında müəyyən etdiyi 5 illik inkişaf prioritətlərindən biridir. 2022-ci ilin dövlət bütçəsinin layihəsi bu prioritətlər nəzərə alınmaqla və iqtisadiyyat Nazirliyinin hazırladığı müvafiq sənədlərdəki makroisiqası göstəricilər əsas götürülməklə tərtib edilib.

Dövlət bütçəsinin əsas göstəricilərindən danışan maliyyə naziri bildirib ki, layihədə 2022-ci il dövlət bütçəsinin gelirləri 26 milyard 816 milyon manat, xərcləri 29 milyard 879 milyon manat məbləğində nəzərdə tutulub. Növbəti ilin bütçə gelirlərinin Dövlət Vergi Xidməti tərəfindən 8 milyard 820 milyon manat, Gömrük Komitəsinin xətti ilə 4 milyard 260 milyon manat daxil olmalar nəticəsində təmin edilməsi nəzərdə tutulur. Büdcədənənkar gelirlər 760 milyon manat, digər daxil olmalar isə 260 milyon manat məbləğində proqnozlaşdırılır. Eyni zamanda Dövlət Neft Fondundan dövlət bütçəsinə transfer 12 milyard 710 milyon manat məbləğində nəzərdə tutulub. İcمال bütçənin gelirləri 27 milyard 677 milyon manat, icmal bütçənin xərcləri isə 32 milyard 906 milyon manat məbləğində nəzərdə tutulub.

İşgaldan azad edilmiş ərazilərdə bərpa və yenidenqurma işlərinin həyata keçirilməsi, Qarabağın və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına reinteqrasiyası üçün 2,2 milyard manat məbləğində vəsaitin ayırmaları təklif olunur.

Bütçədə xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilmesi üçün 2022-ci ilin yanvarın 1-dən əməkhaqlarının və əmək pensiyalarının, sosial müaviniyyətlərin, təqaüdlerin və digər sosial ödənişlərin artırılması əsas məsələlərdən ibarətdir.

Sosial xərclər 46,4 faizə çatdırılır

Samir Şərifov dövlət bütçəmizin ənənəvi olaraq sosial yönümlü olduğunu vurğulayıb. Büdcədə sosial xərclərin 46,4 faizə çatdırıldığı və 2021-ci ilə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artırıldığını deyib.

Bildirib ki, bu xərclərin maliyyə tutumunun 13 milyard 851 milyon manata çatdırılması nəzərdə tutulub. Həmin xərclərin 60 faizi eməyin ödenilmesi ilə bağlıdır. Belə ki, 2022-ci ilde eməyin ödenilmesinə 8 milyard 97 milyon manat məbləğində vəsait təklif olunur. Sosial təminat xərcləri üçün dövlət bütçəsində 3 milyard 566 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.



Prioritet istiqamətlərden biri de təhsil sahəsidir. Təhsil xərclərinə bütçədən 3 milyard 884 milyon manat ayrılmazı nəzərdə tutulub. Digər prioritet istiqamət olan səhiyyə sahəsinə ayrılan vəsait cari ildən başlayaraq tətbiq olunan icbari tibbi siyortə öhdəlikləri de nəzərə alınmaqla 1 milyard 789 milyon manat səviyyəsində müəyyən edilib. Görçələr və idman sahəsinə 44 milyon manat, turizm inkişafı üçün 59 milyon manat vəsaitin ayrılması planlaşdırılır.

Maliyyə naziri 2022-ci ilde Naxçıvan Muxtar Respublikası bütçəsinin gelir və xərcləri, kənd təsərrüfatı, ətraf mühitin və təbiətin mühafizəsi, nəqliyyat, rabitə və mənzil-kommunal sahələrinə, habelə güzəştli ipoteka kreditlərinin dəsteklənməsi üçün dövlət bütçəsindən ayrılaçq vəsait barədə de etrafı məlumat verib.

Iqtisadiyyat naziri Mikayıl Cabarov plenar iclasda qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən fundamental islahatlar milli iqtisadiyyatın dayanıqlı inkişafını, sürətli müasirleşməsinə və əhalinin maddi rifahının davamlı

şəkildə yaxşılaşmasını təmin edir. Bildirib ki, hazırda Azərbaycan 2022-2030-cu illəri ehətədindən əvvəl tətbiq olunan əməkhaqların 2020-ci ilə müqayisədə 4,8 faiz artdığını deyib. Bildirib ki, əgər 2017-2020-ci illərdə qeyri-neft seyayesində əlavə dəyer 20 faizdən çox artıb. Ölkənin strateji valyuta ehtiyatlarının hecmi cari ilin oktyabr ayının sonuna kimi 53 milyard ABŞ dollarını ölüb ki, bu da proqnozlaşdırılan illik ÜDM-in təqribən 110 faizinə ekvivalentdir.

Iclasda 2022-ci ilin pul-kredit sisteminin əsas istiqamətləri barədə danışan nazir tikinti sektorunu işsizləmədən əlaqədar tətbiq olunan tətbiqlərin sürətləndiriləcəyini qeyd edib. Bu ilin yanvar-sentyabr aylarında ÜDM-in 4,8 faiz artığını deyib. Bildirib ki, əgər 2017-2020-ci illərdə qeyri-neft seyayesində əlavə dəyer 20 faizdən çox artıb. Ölkənin strateji valyuta ehtiyatlarının hecmi cari ilin oktyabr ayının sonuna kimi 53 milyard ABŞ dollarını ölüb ki, bu da proqnozlaşdırılan illik ÜDM-in təqribən 110 faizinə ekvivalentdir.

Bütçə siyasetinin əsas özəlliyyəti ilə vəsaitin artırılması ilə bağlıdır. Bildirib ki, dövlət bütçəsinin rəhbərliyi ilə ölkədə həyata keçirilən fundamental islahatlar milli iqtisadiyyatın dayanıqlı inkişafını, sürətli müasirleşməsinin, innovasiya yönümlülüğünün daha da gücləndirilməsi və azad edilmiş ərazilərin reinteqrasiyası kimi yeni vəzifələr durur.

Bütçə siyasetinin əsas özəlliyyəti ilə vəsaitin artırılması ilə bağlıdır.

ger sosial ödənişlərin artırılmasını ehətədindən əlavə dəyer 20 faizdən çox artıb. Ölkənin strateji valyuta ehtiyatının əsas istiqamətləri barədə danışan nazir tikinti sektorunu işsizləmədən əlaqədar tətbiq olunan tətbiqlərin sürətləndiriləcəyini qeyd edib. Bu ilin yanvar-sentyabr aylarında ÜDM-in 4,8 faiz artığını deyib. Bildirib ki, əgər 2017-2020-ci illərdə qeyri-neft seyayesində əlavə dəyer 20 faizdən çox artıb. Ölkənin strateji valyuta ehtiyatlarının hecmi cari ilin oktyabr ayının sonuna kimi 53 milyard ABŞ dollarını ölüb ki, bu da proqnozlaşdırılan illik ÜDM-in təqribən 110 faizinə ekvivalentdir.

Iclasda 2022-ci ilin pul-kredit sisteminin əsas istiqamətləri barədə danışan nazir tikinti sektorunu işsizləmədən əlaqədar tətbiq olunan tətbiqlərin sürətləndiriləcəyini qeyd edib. Bu ilin yanvar-sentyabr aylarında ÜDM-in 4,8 faiz artığını deyib. Bildirib ki, əgər 2017-2020-ci illərdə qeyri-neft seyayesində əlavə dəyer 20 faizdən çox artıb. Ölkənin strateji valyuta ehtiyatlarının hecmi cari ilin oktyabr ayının sonuna kimi 53 milyard ABŞ dollarını ölüb ki, bu da proqnozlaşdırılan illik ÜDM-in təqribən 110 faizinə ekvivalentdir.

Iclasda 2022-ci ilin pul-kredit sisteminin əsas istiqamətləri barədə danışan nazir tikinti sektorunu işsizləmədən əlaqədar tətbiq olunan tətbiqlərin sürətləndiriləcəyini qeyd edib. Bu ilin yanvar-sentyabr aylarında ÜDM-in 4,8 faiz artığını deyib. Bildirib ki, əgər 2017-2020-ci illərdə qeyri-neft seyayesində əlavə dəyer 20 faizdən çox artıb. Ölkənin strateji valyuta ehtiyatlarının hecmi cari ilin oktyabr ayının sonuna kimi 53 milyard ABŞ dollarını ölüb ki, bu da proqnozlaşdırılan illik ÜDM-in təqribən 110 faizinə ekvivalentdir.

Iclasda 2022-ci ilin pul-kredit sisteminin əsas istiqamətləri barədə danışan nazir tikinti sektorunu işsizləmədən əlaqədar tətbiq olunan tətbiqlərin sürətləndiriləcəyini qeyd edib. Bu ilin yanvar-sentyabr aylarında ÜDM-in 4,8 faiz artığını deyib. Bildirib ki, əgər 2017-2020-ci illərdə qeyri-neft seyayesində əlavə dəyer 20 faizdən çox artıb. Ölkənin strateji valyuta ehtiyatlarının hecmi cari ilin oktyabr ayının sonuna kimi 53 milyard ABŞ dollarını ölüb ki, bu da proqnozlaşdırılan illik ÜDM-in təqribən 110 faizinə ekvivalentdir.

Iclasda 2022-ci ilin pul-kredit sisteminin əsas istiqamətləri barədə danışan nazir tikinti sektorunu işsizləmədən əlaqədar tətbiq olunan tətbiqlərin sürətləndiriləcəyini qeyd edib. Bu ilin yanvar-sentyabr aylarında ÜDM-in 4,8 faiz artığını deyib. Bildirib ki, əgər 2017-2020-ci illərdə qeyri-neft seyayesində əlavə dəyer 20 faizdən çox artıb. Ölkənin strateji valyuta ehtiyatlarının hecmi cari ilin oktyabr ayının sonuna kimi 53 milyard ABŞ dollarını ölüb ki, bu da proqnozlaşdırılan illik ÜDM-in təqribən 110 faizinə ekvivalentdir.

Iclasda 2022-ci ilin pul-kredit sisteminin əsas istiqamətləri barədə danışan nazir tikinti sektorunu işsizləmədən əlaqədar tətbiq olunan tətbiqlərin sürətləndiriləcəyini qeyd edib. Bu ilin yanvar-sentyabr aylarında ÜDM-in 4,8 faiz artığını deyib. Bildirib ki, əgər 2017-2020-ci illərdə qeyri-neft seyayesində əlavə dəyer 20 faizdən çox artıb. Ölkənin strateji valyuta ehtiyatlarının hecmi cari ilin oktyabr ayının sonuna kimi 53 milyard ABŞ dollarını ölüb ki, bu da proqnozlaşdırılan illik ÜDM-in təqribən 110 faizinə ekvivalentdir.

Iclasda 2022-ci ilin pul-kredit sisteminin əsas istiqamətləri barədə danışan nazir tikinti sektorunu işsizləmədən əlaqədar tətbiq olunan tətbiqlərin sürətləndiriləcəyini qeyd edib. Bu ilin yanvar-sentyabr aylarında ÜDM-in 4,8 faiz artığını deyib. Bildirib ki, əgər 2017-2020-ci illərdə qeyri-neft seyayesində əlavə dəyer 20 faizdən çox artıb. Ölkənin strateji valyuta ehtiyatlarının hecmi cari ilin oktyabr ayının sonuna kimi 53 milyard ABŞ dollarını ölüb ki, bu da proqnozlaşdırılan illik ÜDM-in təqribən 110 faizinə ekvivalentdir.

Iclasda 2022-ci ilin pul-kredit sisteminin əsas istiqamətləri barədə danışan nazir tikinti sektorunu işsizləmədən əlaqədar tətbiq olunan tətbiqlərin sürətləndiriləcəyini qeyd edib. Bu ilin yanvar-sentyabr aylarında ÜDM-in 4,8 faiz artığını deyib. Bildirib ki, əgər 2017-2020-ci illərdə qeyri-neft seyayesində əlavə dəyer 20 faizdən çox artıb. Ölkənin strateji valyuta ehtiyatlarının hecmi cari ilin oktyabr ayının sonuna kimi 53 milyard ABŞ dollarını ölüb ki, bu da proqnozlaşdırılan illik ÜDM-in təqribən 110 faizinə ekvivalentdir.

Iclasda 2022-ci ilin pul-kredit sisteminin əsas istiq